

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətsünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın kəlağaydan yaratdığı "İpək sərvət" geyim kolleksiyası Qazaxıstanda "Aspara Fashion Week" beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olunub.

Kəlağaydan "İpək sərvət"

Azərbaycanlı modelyerin kolleksiyası Qazaxıstanda təqdim olunub



"İpək sərvət" layihəsi "Azərbaycan Kəlağayı" milli brendi ilə birgə reallaşdırılıb. Taraz şəhərinin "Kəne Taraz" etnomədəni kompleksinin "Şahristan" sərgi pavilyonunda baş tutan dəfilə böyük maraqla qarşılanıb. Moda həftəsi "Taraz-sənətkarlar şəhəri" Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim edilib. Tədbirdə İtaliya, Alman-

ya, Polşa, Türkiyə, Çexiya, Çin, Rusiya, Fransa, Bolqarıstan,

Hindistan, Ukrayna, Niderland, Qırğızıstan, Tailand, Qazaxı-

stan və Özbəkistandan tanınmış dizaynerlər iştirak ediblər.

Ekspozisiyada həmçinin "Cizgi by Gulnara Khalilova"dan Qarabağ və xarıbülbul çiçəyi olan milli naxışlarla ipək yaylıqlar və libaslar, araxçınlar, müxtəlif aksesuarlar təqdim olunub. Dizayner "Aspara Fashion Həftəsi" və "Taraz – sənətkarlar şəhəri" beynəlxalq sərgisində iştirakına görə diplomla təltif olunub.

Qeyd edək ki, 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən Aydarxan Kaliyev tərəfindən yaradılmış "Aspara Fashion Week" bu il "Mədəniyyətlərin dialoqu" devizi altında keçirilib.

Mədəniyyət .- 2022.- 14 oktyabr.- S.1.